

BİRJA ƏQDLƏRİNƏ DAİR HESAB ÜZRƏ SƏRƏNCAM

1. Qiymətli kağızları özgəninkiləşdirən / qəbul edən

1.1. S.A.A. (f.ş.) / Tam adı (h.ş.)	
1.2. Sənədin növü, seriyası, verilmə tarixi, sənədin verən orqanın adı	
1.3. Vəkil edilmiş nümayəndə tərəfindən imzaladıqda etibarnamə və ya müqavilənin nömrəsi, tarixi, verilmə müddəti	

2. Qiymətli kağızların fond birjasında satılmasına dair hüququn verilməsi

2.1. Hüquq verilən investisiya şirkətinin adı			
2.2. Investisiya xidmətlərinin göstərilməsinə dair verilmiş lisenziyanın nömrəsi və tarixi			
2.3. Müştərinin (deponentin) depo hesabının nömrəsi			
2.4. Sərəncamın son qüvvədə olma tarixi			
2.5. Müştərinin (deponentin) depo hesabında saxlanılan bütün qiymətli kağızların satılmasına dair hüququ verir <input type="checkbox"/>			
2.6. Müştərinin (deponentin) depo hesabında saxlanılan aşağıdakı qiymətli kağızların satılmasına dair hüququ verilir:			
Emitentin adı	ISIN	Qiymətli kağızların sayı	Girov öhdəliyi ilə yüklənmiş qiymətli kağızların sayı

3. Qiymətli kağızların fond birjasında alınmasına dair hüququn verilməsi

3.1. Hüquq verilən investisiya şirkətinin adı			
3.2. Investisiya xidmətlərinin göstərilməsinə dair verilmiş lisenziyanın nömrəsi və tarixi			
3.3. Müştərinin (deponentin) depo hesabının nömrəsi			
3.4. Sərəncamın son qüvvədə olma tarixi			
3.5. Müştərinin (deponentin) depo hesabına bütün qiymətli kağızların alınmasına dair hüququ verilir <input type="checkbox"/>			
3.6. Müştərinin (deponentin) depo hesabına aşağıdakı qiymətli kağızların alınmasına dair hüququ verilir:			
Emitentin adı	ISIN	Qiymətli kağızların sayı	Girov öhdəliyi ilə yüklənmiş qiymətli kağızların sayı

4. Sərəncam verənin imzası (hüquqi şəxs olduqda möhürü)

_____ M.Y.

5. Hüquq verilən investisiya şirkətinin məsul şəxsinin imzası və şirkətin möhürü

_____ M.Y.

6. Qiymətli kağızlar girov öhdəlikləri ilə yükləndiyi halda girov saxlayanın razılığı:

6.1. Tam adı: _____

6.2. Girov saxlayanın məsul şəxsinin imzası və şirkətin möhürü:

_____ M.Y.

7. **Qeyd şərtlər:** Hesab üzrə sərəncama fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, hüquqi şəxslər üçün təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti əlavə olunmalıdır. Deponent investisiya şirkətinə verilmiş hesab üzrə sərəncam xidmətinə dayandırmaq üçün birbaşa mərkəzi depozitara şəxsən müraciət etməlidir. İmzalanmış yeni hesab üzrə sərəncam əvvəlki sərəncamı qüvvədən salır.

Aşağıdakı xana yalnız sərəncam Milli Depozit Mərkəzinə (MDM) təqdim edildikdə MDM tərəfindən doldurulur

Daxil olma: # _____ tarix _____ 2016-cı il
Qeydə alınıb: Müştəri Xidmətləri Departamenti: _____ (imza) _____ (S.A.A) M.Y.
Əməliyyat Departamenti: _____ (imza) _____ (S.A.A) M.Y.

Ödəniş barədə məlumat: Qəbz # _____

Xəzinədarın imzası: _____